

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DİLLƏR UNIVERSİTETİ

Əlyazması hüququnda

FƏRQANƏ NURƏLİ qızı NURƏLİYEVA

İNGİLİZ DİLİ SAIT FONEMLƏRİNİN  
RİTMİK-PROSODİK VARIATİVLİYİ  
(eksperimental-fonetik tədqiqat)

10.02.04 – German dilləri

Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim  
edilmiş dissertasiyasının

AVTOREFERATI

Bakı - 2008



İş Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasında və Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında yerinə yetirilmişdir.

Elmi rəhbər: filologiya elmləri namizədi, professor  
Sayadulla Musa oğlu Babayev

Elmi məsləhətçi: filologiya elmləri doktoru, professor  
Fəxrəddin Yadigar oğlu Veyşəlli

Rəsmi opponentlər: filologiya elmləri doktoru  
Azad Yəhya oğlu Məmmədov

filologiya elmləri namizədi  
Qönçə Vəsif qızı Əbdülrəhimova

Aparıcı təşkilat: Bakı Slavyan Universitetinin Avropa dilləri  
və Roman-german dilləri kafedraları

Müdafia 27 sentyabr 2008-ci il saat 11<sup>oo</sup> da Azərbaycan Dillər Universiteti nəzdində elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 02.081 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov küç., 60.

Dissertasiya ilə Azərbaycan Dillər Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat 25 iyun 2008-ci ildə göndərilmişdir.

D 02.081 Dissertasiya Şurasının elmi  
katibi, filologiya elmləri namizədi,  
dosent

*Zərif*

Sevda Davud qızı Vahabova

## İŞİN ÜMÜMİ SƏCİYYƏSİ

Müasir fonologiyada dil vahidlerinin variativliyinin tədqiqi geniş vüsət almışdır. Variativliyi dilin fundamental xüsusiyyəti kimi dəyərləndirən F.Y.Veysalli yazar: «Variativliyin öyrənilməsi yalnız dilin ifadə planı deyil, həmçinin mənə planı baxımından da həyata keçirilsə bilər».¹

Fonemlərin kəmiyyət və keyfiyyət xüsusiyyətlərini tədqiq edən F.Y.Veysalli 3 prinsipi əsas götürür: onların leksem daxilində vurğulu olub-olmaması, reallaşlığı dil vahidinin uzunluğu (fonem tutumu) və vurğulu hecaya nisbətdə söz tərkibində işləndiyi mövqə. O yazar: «...sait vurğulu hecadan nə qədər aralda durursa, bir o qədər də kəmiyyət dəyişikliyinə məruz qalır».²

Danışq aktında prosodik vasitələrlə reallaşan fonemlər daim dəyişikliklərə məruz qalır. Elə buna görə də hər hansı bir fonemi takca differensial əlamətinə görə tanımış çətin olur.

Praqa dilçilik məktəbinə görə variativlik «normanın dinamikası və modifikasiyası arasındakı ziddiyəti aradan qaldıran vasitədir».<sup>3</sup> Normada inkişaf möhz variantlar noticosunda baş verir. Norma isə öz növbəsində variantların tipini və sayını müəyyən edərək onların işlənməsini nizamlayır. Fonem variantları bir-birini tamamlayaraq adəbi dil normasını səciyyələndirir.

«Fonemlər fərqləndirici əlamətlərə əsaslanan funksional sistem təşkil edirlər. Variantlar isə fərqləndirici və integrallı əlamətlərin vəhdətində bulunurlar. Variantlar normanın vahidləri kimi sistemdən asılı xarakter daşıyırlar. Sistemdə baş verən istənilən dəyişiklik normada dəyişiklik törendir, normada baş verən istənilən yerdəyişmə sistemlə tənzimlənir».<sup>4</sup> «... tədqiqatlar göstərdi ki, fonemin dərk

<sup>1</sup> Веysалов (Вейсалли) Ф.Я. Вербативность гласных фонем современного немецкого языка: (исследовательские данные и теоретические проблемы): Автореф. дис. ...докт. филол. наук. Л.: 1980, 35 с.

<sup>2</sup> Veysálov (Veysalli) F. Lehrbuch der deutschen Phonetik. Bakı: 1989, p. 70

<sup>3</sup> Елисеев А. О прахской теории литературного языка / Пражский лингвистический кругозор. М.: 1967, с. 153

<sup>4</sup> Веysалов (Вейсалли) Ф.Я. Проблемы зарьированности фонем и современной лингвистике / Вопросы кыргызологии, 1990, № 3, с. 72-80

olunmasında onun fərqləndirici əlamətləri ilə yanaşı integral əlamətləri də nəzərə alınmalıdır».<sup>1</sup>

*Mövzunun aktuallığı.* Mövzunun aktuallığı, ümumiyyət, müasir mərhələdə dil vahidlarının variativliyinin tədqiq olunması kontekstində kəsb etdiyi nəzəri və praktik əhəmiyyəti ilə şərtlənir. Dil sistemində variativliyin fonem səviyyəsində öyrənilməsi, xüsusilə onların dildaxili (intralingvistik) dəyişmələrdəki manzəri müasir fonoloqların diqqətini cəlb etməkdədir. İndiyadak ingilis dilində ikiheçalı sözlərdə saitlərin keyfiyyət və kəmiyyət baxımından dəyişməsinə təsir göstərən amillərə dair tədqiqatlar aparılsa belə söz vurğusunun komponentlərini və vurğuluq təsəssüratı yaranan fiziki faktorları aşkar etməyə yalnız cəhd göstərilmişdir. Bizim tədqiqat işimizdə isə əsas məqsəd ingilis dilində iki və dördheçalı sözlərdə və situativ cümlələrdə ingilis dili monofonqlarının ritmik-prosodik variativliyini və variativliyə təsir edən dildaxili amilləri öyrənməkdən ibarətdir.

Monofonqların variativliyinin tədqiqat obyekti kimi seçiləsi aşağıdakı zorurətdən irəli galır:

1) sait fonemlərin variantlarının statusunu, onların modifikasiyasının sociyyəvi xüsusiyyətlərini, danişqda monofonqların kəmiyyət və keyfiyyət dəyişikliklərinin xarakterini müəyyən etmək;

2) onların danişq aktında ritmik variativliyə uğramasının səbəbələrini aşadırmaq.

*Tədqiqat işinin məqsədi və vazifələri.* Tədqiqatın başlıca məqsədi ingilis dili sait fonemlərinin, xüsusilə də monofonqların ritmik variativliyini şərtləndirən prosodik vasitaların, onların heca strukturundakı mövqeyindən asılı olaraq funksiyalarının müəyyən edilməsindən ibarətdir.

Tədqiqatın məqsədi dissertasiyada aşağıdakı vazifələri həyata keçirməyi şərtləndirir:

- sait fonemlərin ritmik variativliyinin, danişq aktında onların reallaşmasının kəmiyyət və keyfiyyətinə təsir edən amilləri təhlil etmək;

- ingilis dili monofonqlarında variativliyin ümumi meyillerini müəyyən etmək;

<sup>1</sup> Vəysəlli (Vaysalov) F. Y. Struktur dilçiliyin əsasları. Studia Philologica I. Bakı: 2003, s. 195

- sait fonemlerin dayışması, o cümlede ritmik variativliyini şartlıyor bu ve ya diğer akustik parametrin relevanslığını aşkara çıxarmaq;

- sait fonemlerin modifikasiyasının prosodik qanuna uygunluqlarını tayin etmek.

*Tədqiqatın obyekti.* Tədqiqatın obyekti ingilis dilində iki və dördheçalı sözlər (fonetik sözlər) və onların müxtəlis mövqelərdə işləndiyi cümlələr (söyləmlər) təşkil edir.

*Tədqiqatın predmeti.* Tədqiqatın predmetini ingilis dili sait fonemlerinin (monofonqların) ritmik-prosodik variativliyinin dildaxili amillərinin öyrənilməsi təşkil edir. Bununla yanaşı, tədqiqat işində monofonqların regional, dialekt, ərazi, fərdi və s. dilxarici amillərinə də toxunular.

*Tədqiqatın elmi yeniliyi.* Tədqiqatın elmi yeniliyi ingilis dili sait fonemlerinin (monofonqlarının) variativliyini şartlıdır prosodik və aksent-ritmik amillərin öyrənilməsindən ibarətdir.

#### *Müdafiəyə təqdim olunan əsas müddəələr.*

1. saitlərin (monofonqların) distributiv, kombinator və mövqe variativliyini (açıq/qapalı, vurğulu/vurğusuz hecalarda) müyyənləşdirmək;
2. saitlərin ritmik uzunluğunu hecanın vurğulu olub-olmamasından asılı olaraq variativlik dərəcəsini müyyən etmək;
3. ingilis dili çoxhecah sözlərinin ritmik strukturunda prosodik vasitələrin rolunu müyyən etmək.

*Tədqiqatın materialı və metodikası.* Dissertasiyada eksperiment üçün dil materialı D.Counzun orfofonik lüğətindən (English Pronouncing Dictionary, 1964) götürülmüşdür. Eksperimentin aparılması və onun nəticələrinin linqvistik şəhəri ADU-nun alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrasının nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında işlənib hazırlanmış metodika əsasında həyata keçirilmişdir.

Biz təkcə sait fonemlerin tezliyi, intensivliyi və onlara sərf olunan zaman göstəriciləri nəticəsində yaranmış variativliyi deyil, eləcə də onların ritmik uzunluğunda baş verən dəyişiklikləri müyyən etməyə cəhd göstərmmişik. Bu məqsədlə eksperiment üçün seçilmiş 72 söz və 15 cümlə ossilloqrafik təhlil edilmişdir.

Dil materialının söslendirilmesi üçün 25 - 50 yaşlarında ingilis ədəbi tələffüz normasına malik, Oksford universitetinin milliyatesi ingilis olan 2 əməkdaşı (kişi) cəlb olunmuşdur.

*Tədqiqatın nəzəri əhamiyyəti.* Müasir ingilis dili sait fonemlərinin (monostonglalar) ritmik-prosodik variativliyinin öyrənilməsi aşkar olunan variativlik xüsusiyyətlərinin dilin fonetik, fonotaktik və üslubi laylarındakı rolunun müəyyənləşdirilməsinə köməklik göstərə bilər.

*Dissertasiyanın praktik əhamiyyəti.* Dissertasiyanın nəticələri xarici dilin tədrisində, fonetika və fonologiya üzrə mühazirə, seminar və praktiki məşğələlərdə, habelə ingilis dilinin fonetikası və tipologiya sahəsində darslıq və dərs vəsaitlərinin yazılımasında istifadə edilə bilər.

*İşin aprobasıyası.* Dissertasiya mövzusu üzrə ADU-nun ingilis dilinin fonetikası kafedrasında və Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında müzakirələr aparılmış, elcə də aspirantların və gənc tədqiqatçıların VIII Respublika elmi konfransında (Bakı, 2002) maruzə edilmişdir. Tədqiqatın nəticələri 9 məqalə şəklində müxtalif dərgilərdə nəşr olunmuşdur.

*Tədqiqatın quruluşu və həcmi:* iş giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və alavədən ibarətdir.

## İŞİN ƏSAS MƏZMUNU

Dissertasiyanın *giriş* hissəsində mövzunun aktuallığı, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, onun qarşısında duran məqsəd və vəzifələr, obyekt və predmeti, dissertasiyada istifadə olunan dil materialı və tədqiqat metodları şörh olunur.

Dissertasiyanın «Cənubi ingilis dili variantında variativliyin növləri və sait fonemlərin variativliyinin modeləşdirilməsi» adlı *birinci fəsil* cənubi ingilis dili variantında sait fonemlərin variativliyinin modeləşdirilməsi məsələsinə həsr edilmişdir. Dil kodunun daxilindən keçən müxtalif dil vahidlərinin mövcud dəyişikliklərinin öyrənilməsi variativliyin izahını tələb edir. Artıq keçən əsrənə başlayaraq dilçilər dildaxili variativlik və dəyişikliklərlə sistemli və ardıcıl məşğul olurlar.

Variativliyin bir çox növləri mövcuddur və onlar öz əksini fonologiyada tapmışdır. Eyni zamanda bu növ variativliklər meydana gəldikdə onların koddan asılılığı xarici amıldan asılılıq kimi götürülür. Buna görə də dilçiliyin qəbul olunmuş modelinə onları daxil etməkdə

linquistlər çətinlik çəkirlər. F.Veyselli fonemin variantlarını aşağıdakı kimi ümumiləşdirir:

I. Mütləq variantlar. Bunlar da özlüyündə 2 yərə bölünür:

1) əsas; 2) xüsusi. Xüsusi variantlarda isə öz növbəsində a) kombinator; b) mövqə ilə bağlı variantlar fərqləndirilir.

II. Qeyri-mütləq.

1)fərdi; 2) fakültativ<sup>1</sup>

Qeyd edək ki, ingilis dili sait fonemlarının sistemini Treyer-Smit ilk dəfə olaraq model kimi verməyə cəhd göstərmişlər. Modeldə ingilis dili sait seqmentləri «qlayd» kimi təqdim olunmuşdur. Müalliflər ingilis dilində 36 sait fonemin mövcudluğunu fikrini irəli sürməklə ingilis dilinin sait fonem inventarını yeni şəkildə təqdim etməyə cəhd göstərmişlər.

Bu fəsildə D.Counzun irəli sürdüyü «fonem», «fon» və «diafon» anlayışları nəzərdən keçirilir. O, fonologiyada diafonun variativlik probleminin həllində xüsusi rol oynadığını vurğulamışdır.<sup>2</sup> Bu termin generativ fonologiyanın<sup>3</sup> ideyalarını qabaqlayır və dilçilərə diasistem çərçivəsində dialekt modellərini yaratmağa imkan verir.<sup>4</sup>

Dilda fonem variantlarının bir-bir sadalanması deyil, variativliyin sistemli şəkildə müəyyən edilməsi məsələsi vacibdir. Bu baxımdan Ç.C.Beylinin irəli sürdüyü dalğavari model dil dəyişiklikləri arasında mövcud implisit əlaqələri aydın göstərir.<sup>5</sup>

	1	2	3
A	+	+	+
B	±	+	+
C	-	±	+
D	-	-	±
E	-	-	-

1-3 =variantlar

A-E =informantlar

+ Variantın işlədilməsi

± Variantın döyişən şəkildə işlədilməsi

- Variantın işlədilməməsi

<sup>1</sup> Вейсальов (Вейсальов) Ф.Я. Вариативность гласных фонем современного немецкого языка (экспериментальные данные и теоретические проблемы). Автореф. дис...докт. филол. наук. Л.: 1980, с. 12

<sup>2</sup> Jones D. An Outline of English Phonetics, 9<sup>th</sup> ed., London: 1962, p. 25

<sup>3</sup> Chomsky N. & Halle M. The Sound Pattern of English. Harper Row: 1968, p. 75

<sup>4</sup> Weinreich U. Is a Structure Dialectology Possible? // Word, 1952, № 10, p. 80-82

<sup>5</sup> Bailey Ch. J. N. The Integration of Linguistic Theory: Internal Reconstruction and Comparative Method in Descriptive Linguistics // Working Papers in Linguistics, Honolulu: University of Hawaii, 1969, № 2, p. 24-26

Bu modelin üstünlüğünü variativliyi dil vahidlərinin rast gəldiyi dil səviyyəsi çərçivəsində deyil, verilmiş vəziyyətdəki kimi səviyyə daxilində (1 leksik və qrammatik səviyyəcə, 2 isə fonoloji səviyyəcə addır) variativliyin əhəmiyyətinə görə nüvbələşdirməsinəndədir. Eyni zamanda öz dinamik təbiətinə görə o, əvvələr geniş şəkildə yayılmış dilin statistik konsepsiyasına təsir göstərir və sinxron/diaxron yanaşmalar arasında müxtəliflikləri aradan qaldırır. Beləliklə, Ç.C.Beyli dil variativliyinin hipotetik modelini irali sürərək, gələcək fonetik standartın London tələfiz variantı əsasında formallaşacağı fikrini irali sürür.

Dil vahidləri variativlik nticəsində norma daxilində kodlaşır və dinamikləşir. Eyni zamanda sistemli və yaxud struktur səciyyə daşımaqla, fonetik variativliyin daxili və xarici mənbələri dil modelinə daxildir.

Dissertasiyanın «İngilis danışq dilinin ritmik strukturu və saitlərin prosodik variativliyi» adlı ikinci fəsli prosodik vasitələrin, xüsusilə də sait fonemlərin əhəmiyyət dəyişikliyilə yanaşı onların ritmik uzunluğuna zəmin yaradan amillərin tədqiqinə həsr edilmişdir. Bu fəsil 4 yarımfasıldan ibarətdir.

Prosodiyanın vurğu komponenti sait fonemlərin ritmik baxından dərk edilməsində dayaq nöqtəsini təşkil edir. Həca vurğunun daşıyıcısı hesab edilir. Beləki, vurğu heca üzərinə düşərək onun tərkibindəki fonemlərin xüsusiyyətlərini müəyyən edir. Buna görə də vurğu prosodik komponentlər sırasında mühüm konstitutiv əhəmiyyət kəsb edir.

Müasir ingilis dilində sait fonemlərin vurgusuz vəziyyətdə keyfiyyət dəyişikliyinə uğraması, yəni [ə] neytral saitina «keçməsi» və ya onunla evoz olunmasına həsr olunan elmi mənbələrin təhlili [ə] neytral saitinin fonoloji statusunun zəifləməsini söyləməyə əsas verir.<sup>1</sup> [ə] neytral saitinin distribusiyasındaki mahdudiyyətlər D.Counzun da nəzərindən yayımlanmışdır və o, bu saitə yalnız zoif vurğulu hecalarda rast gəlindiyini qeyd etmişdir.<sup>2</sup> Müasir mərhələdə vurgusuz vəziyyətdə ingilis dili sait fonemlərinin neytral [ə] saitini sıxışdıraraq aradan

<sup>1</sup> Кукольщикова Л.Е., Макарова В.А. Некоторые тенденции в изыскывании фонемного состава слов в современном английском языке / Фонетика устного текста. Иваново: 1987, с. 70

<sup>2</sup> Jones D. The Pronunciation of English. Cambridge: 1967, p. 149

çıxarmaq meyli güclənir. Bu saitin başqa saitlərlə münasibətini aşağıdakı kimi təsvir edirlər<sup>1</sup>:

$$\begin{array}{ll} /i/ \Rightarrow /ə/ & /ə/ \Rightarrow /i/ \\ /u/ \Rightarrow /ə/ & /ə/ \Rightarrow /u/ \end{array} \quad \begin{array}{ll} /ʌ/ \Rightarrow /ə/ & /ə/ \Rightarrow /ʌ/ \\ /ɑ:/ \Rightarrow /ə/ & /ə/ \Rightarrow /ɑ:/ \end{array}$$

Burada yuxarıdakı ox işaretisi [ə] neytral saitino keçmə meylinin güclü, aşağıdakı ox işaretisi isə vurğulu sait fonemin [ə] neytral saitino keçmə meylinin zəif olduğunu göstərir.

Dissertasiyanın «İngilis dili sait fonemlarının variativliyinin eksperimental-fonetik təhlili» adlı III fəsli ingilis dili sait fonemlarının variativliyinin eksperimental-fonetik təhlilinə həsr edilmişdir. Təhlil göstərir ki, prosodik komponentlərin (xüsusilə vurğunun) sait fonemlərin keyfiyyətinə təsiri bir daha öz təsdiqini tapır. Məhz vurğunun az və ya çox dərəcədə bərabər intervallara düşməsi hadisəsi bir çox dilçilərə onun ingilis dilində ritmik xüsusiyyəti haqqında fikir söyləməyə osas vermişdir.<sup>2</sup> Vurğu sözlərin aksent strukturunun variativliyini şərtləndirir. Məsələn, «discharge» /dɪs'tʃa:dʒ/ - «discharge» /dɪs'tʃə:dʒ/ (n) (atış açmaq, boşaltmaq, buraxmaq - atış, axın, beraat). Nümunələrin təhlili göstərir ki, vurğu sözlerin yalnız xarici qabığını deyil, o həm də onların daxili, yəni məna tərəfəsinə təsir göstərir. Beləki, vurğu sözləri qrammatik formaca bir-birindən fərqləndirir. Başqa sözlə, vurğunun sözfərqləndirici funksiyası eyni fonem tərkibli sözləri və söz formalarını bir-birindən fərqləndirməyə xidmət etmə də, bu sözlər eyni kontekstdə işlənə bilmir.

Çağdaş ingilis dilində intensivlik ritmik vurğunun başlıca akustik korrelyatıdır. Saitların intensivliyi yalnız onların güclü təleffüzündən deyil, həm də akustik keyfiyyətdən asılıdır. L.R.Zinderin təbərinə, «sosin intensivliyi bütövlükdə danışığın ümumi intensivliyindən, habelə onun söz və ya cümlə vurğusuna münasibəldə tutduğu mövqedən asılıdır».<sup>3</sup>

Danışq aktında vurğulu və vurgusuz ünsürlərin ritmyaratma prosesindəki rolundan bəhs edərkən S.M.Babayev qeyd edir ki, funksional planda cümlənin ritmik quruluşunda hər hansı bir vurğulu

<sup>1</sup> Кубольшикова Л.Е., Машрова Н.А. Некоторые тенденции в вариации звуков фонемного состава слов в современном английском языке // Фонетика устного текста. Иваново: 1987, с. 73

<sup>2</sup> Jasson W. Stress in Modern English // Polskiego Towarzystwa Językoznawczego, 1952, № 9, p. 24-29

<sup>3</sup> Энглер Л.Р. Общая фонетика. М.: 1979, с. 182

hecanın ya zoiflemesi, ya da güçlenmesi həmin hecada fonemlərin (xüsusilə də saitlərin) kəmiyyət xarakterini təsir göstərir. Belə bir təsir yalnız mövqə variativliyini şərtləndirir.<sup>1</sup>

Elmi ədəbiyyatda vurgulu sait fonemin intensivliyi ilə əlaqədar fərqli fikirlər mövcuddur: birincisi, ayrı-ayrı dillerin intonasiyasının öyrənilməsinə həsr olunmuş əsərlərdə göstərilir ki, vurgulu heca və ya söz digər vurgusuz heca və yaxud sözdən intensivlik dərəcəsi nəzərə alınmadan da fərqlənə bilər (L.V.Bondarko, U.Tvoddel və s.). İkincisi, intensivlik vurgunun əsas komponenti hesab edilir (A.Qimson, D.B.Fray, D.L.Bolineer və s.). Saitin intensivliyi ilk növbədə onun hansı vahidin tərkibində çıxış etməsindən asılıdır. Hazırkı tədqiqat işində ingilis dili sait fonemlərinin ritmik uzunluğunun müəyyən edilməsi üçün əsas tonun tezliyi, onların tələffüzüne sərf olunan zaman və intensivlik kimi akustik parametrlər öz əksini aşağıdakı cədvəldə tapmışdır.

Sait fonemlər	Əsas tonun tezliyi (h)				Zaman (l)				Intensivlik (i)			
	I Diktor		II Diktor		I Diktor		II Diktor		I Diktor		II Diktor	
	vurgulu	vurğusuz	vurğulu	vurğusuz	vurğulu	vurğusuz	vurğulu	vurğusuz	vurğulu	vurğusuz	vurğulu	vurğusuz
a:	280	126	253	118	180	167	165	145	10.6	8.5	9.1	8.2
ə:	156	236	260	224	230	180	215	140	8.0	6.2	7.8	6.8
ɒ	123	78	179	163	131	120	170	92	8.9	8.1	7.4	8.0
u:	140	125	145	179	120	98	128	90	9.1	7.6	7.6	7.0
ɔ:	135	145	320	123	140	85	115	68	9.5	9.7	8.5	8.7
e:	113	118	115	105	180	95	200	87	9.2	6.5	9.6	6.9
əə:	145	134	146	180	110	108	85	95	6.8	8.6	7.4	8.3
A:	115	120	129	131	105	134	100	120	8.4	8.1	9.2	9.0
ɛ:	134	160	147	176	160	139	150	126	7.8	10.1	7.6	9.7
I:	210	173	190	185	211	76	194	93	9.3	7.9	9.0	7.2
ʊ:	165	145	175	143	154	65	103	96	6.9	8.7	7.5	8.3
ɔ:	147	153	123	184	89	92	69	49	8.6	7.5	7.9	8.1

<sup>1</sup> Babayev S.M. Cümədə ritmik və sintaktik quruluşların vahdetində dair / Segment və suprasegment vahidlərinin variativliyinin fonetik təsviri. Bakı: 1990, s. 23-25

Qeyd etmək lazımdır ki, iki və daha artıq hecalı sözler ritmik baxımdan müxtəlif şəkildə tələffüz olunur. Çünkü bu kimi sözlərdə ritmik amil vurgunun yerini və dərəcəsini müoyyən edir.

Bununla bağlı A.M. Antipova yazır: «İngilis dilində əsas lügət cətiiyyəti qısa sözlərdən ibarətdir, uzun sözlərdə isə (iki və ya daha artıq hecadan ibarət olan) ikinci vurgu yaranır. Buna görə də ritmik qrup her şeydən əvvəl iki – üç hecadan ibarətdir. Lakin 6-7 hecadan ibarət ritmik qruplara da rast gəlmək olar».<sup>1</sup> Beləliklə, çoxhecalı sözlərdə vurgunun yerinin sərbəstliyi, onun ritmik və semantik amillərlə şərtləndirilməsi sait fonemlərin ritmik variativliyinə zəmin yaratır.

Məlumdur ki, vurgu təkcə bir hecanı deyil, bütövlükdə sözü ehənədir. Vurgu, həmçinin ritmin mühüm fonetik daşıycisidir. İngilis dilində ritm əsas etibarı ilə vurgulu və vurgusuz hecalar arasındaki enerji kontrastlığına əsaslanır.<sup>2</sup> Məhz ritmik amilin təsiri ilə cyni quruluşa malik sözlərdə vurgunun yerinin dəyişməsi, yəni nüvə hecanının nüvə yaratmayan heca ilə əvəzlenməsi ingilis dili sait fonemlərinin ritmik variativliyini şərtləndirir. Bir ritmik qrupa daxil olan vurgulu sözler tam bir mana vahidi əməla gətirir və onlar arasında qarşılaşma öz oksini intensivlikdə tapır.

Beləliklə, ingilis dilində saitlərin kəmiyyət dərəcələri onların aksent və ritmik uzunluğu saitin vurgulu və vurgusuz mövqeyi ilə şərtlenir. Məsələn: torment – to torment (əzab – bezdirmək), transfer – to transfer (köçürmə – yerləşdirmək (bir yerdən başqa bir yere)); /'tɔ:mənt/ - /tɔ:/ 'ment/; /'trænsfər/ - /træns'fər/. (bax: Şək. 1)

İngilis dilində səs tonunun tezliyi və vurgulu hecaların kəmiyyəti ikinci dərəcəli rola malikdir.<sup>3</sup> Bunu aşağıdakı misalların təhlili də bir daha təsdiq edir.


«Impulse» [ 'Impuls] sözünün ilk hecasına I diktor 84 ms, II diktor isə 79 ms vaxt sərf etmişdir. İkinci hecaya isə diktörler müvafiq qaydada 105 ms və 100 ms zaman sərf etmişlər.

<sup>1</sup> Антипова А.М. Ритмическая система английской речи. М.: 1984, с. 24.

<sup>2</sup> Babayev S.M. Cümədə ritmik və sintaktik quruluşların vəhdətinə dair / Segment və suprasegment vəhidlərin variativliyinin fonetik təsviri. Bakı: 1990, s. 19-22.


<sup>3</sup> Arxandov A., Babayev S., Zeynalov F. İngilis və Azərbaycan dilində vurgunun ritmik-melodik xüsusiyyətləri: Dörs vəsaiti / F.H. Zeynalovun redaksiyası ilə. Bakı: 1996, 252 s.

«Impulsive» [ɪm'paɪlsɪv] sözcüğünde isə /ʌ/ fonemine serif olunmuş zaman müddeti I diktörün danışığında 134 ms, II diktorda isə 120 ms'dir. /ʌ/ foneminin intensivlik göstəriciləri diktörlerin tələffüzündə 0,9 mm - 0,87 mm nisbatındadır. (şax: Şək. 1, 1)



Sek. 1.1 İngiliz dili sait sonerplatinin intensivlivinin nübü orta okymatları

Ösas tonun tezliyi diktörlerin tələffüzündə 214 : 154 his nisbatındır. Akustik parametrlərin göstəricilərinə asasən deyə bilerik ki, yalnız «impulse» [Impuls] sözündə zaman sərfi nisbəton aşağı, intensivlik və tezlik qiymətləri isə coxdur. (bax: Şək. 1.2)




Sak. 1.2 İngiliz dili sajt fonemlerinin esas ton tezlivinin nisbi orta qiyamtları

Nazara almaq lazımdır ki, biz birinci halda iki, ikinci halda isə üçheçalı sözlerin akustik parametrlərinin qiymətlərindən çıxış edirik. Sözde heccaların sayıının artması onların fiziki göstəricilərinə müəyyən təsir göstərir.<sup>1</sup>

Məlumdur ki, söz ve ya söz formaları cümle daxilində işləndikləri mövqedən asılı olaraq müəyyən fonetik dəyişikliklərə məruz qalırlar. Maraq doğuran asas möqam söz ve ya söz formalarının intonasiya xüsusiyyətləri, realizə olunduqları yuxarı səviyyənin vahidləri daxilində intonasiya parametrlərinin səciyyəvi konfiqurasiyalara malik olmamasıdır.

<sup>4</sup> Зинченко Л. Р. Общая физиология. М.: 1979. с. 187.



övvälde

ortada

sonda

Şək. 1. 3 İngilis dilində sözərin cümlə daxilində müxtalif mövqelərdə (övvälde, ortada, sonda) nisbi orta intensivlik qiymətləri


İngilis dilindəki */The impulse would have been the same/* (Güman ki, təkan cyni olsun) cümləsinin övvəlində realizo olunan «impulse» sözündə saitların orta intensivlik göstəricisi 9,1 mm bərabərdir. Təhlil olunan cümlədə orta heca intensivliyi 8,7 mm ölçüsündədir.

*/I never knew how impulsive Norwegian could be/* (Mən heç vaxt bilməzdim ki, norveçlilər bu qədər çılğın ola bilərlər) cümləsində orta mövqədə işlənən */impulsive/* sözündə orta intensivlik 8,8 mm, cümlənin ümumi orta intensivliyi 8,6 mm-dir.

*/He wasn't acting hastily or impulsively/* (O, tələşik və ya səbirsiz hərəkət etmirdi) cümləsinin sonunda işlənən «impulsively» sözündə intensivlik cümlənin ümumi orta intensivliyindən qismən da olsa aşağıdır. Məsələn, «impulsively» sözündə orta intensivlik 8,3 mm, cümlədə isə orta intensivliyi 8,6 mm-dir. (bax: Şək. 1.3)

<sup>1</sup> Qeyd: Qrafiklərdə təhlil olunan sözərin akustik parametrlərinin (nisbi orta qiymətləri) sırları birinci sıradı, bütünlükdə cümlənin akustik göstəriciləri (nisbi orta qiymətlər) ikinci sıradakı sırlarla verilmişdir.

/The impulse would have been the same// cümlesinin övvəlində mövqə tutan «impulse» sözünün orta ton tezliyinin göstəricisi 147 hs-dir. Cümənin orta ton tezliyi «impulse» sözünün tezliyindən 17 hs aşağıdır, yəni 130 hs-dir.



Şək. 1.4 İngilis dilində sözlerin cümle daxilində müxtəlif mövqelarda (övvəldə, ortada, sonda) nisbi orta ton tezliyinin qiymətləri

İngilis dilindəki /I never knew how impulsive Norwegian could be// cüməsində orta mövqədə işlənən «impulsive» sözündə orta ton tezliyi 132 hs, cümənin orta ton tezliyi isə 128-hs-dir.

/He wasn't acting hastily or impulsively// cüməsinin sonunda işlənən «impulsively» sözündə orta ton tezliyi 121 hs, cümənin ümumi orta tezliyi isə 137 hs-dir. (bax: Şək. 1.4)

Eksperimentin noticələri söz və ya söz formalarının cümle strukturundakı mövqeyindən asılı olaraq müayyan fonetik deyişikliklərə məruz qalması fikrini təsdiq edir. Təhlil olunan sözlər cümənin övvəlində işləndikdə akustik parametrlərinə görə ümumilikdə cümənin akustik göstəricilərini üstələyir. Həmin sözlərin cümənin sonunda akustik parametrlərinə görə göstəriciləri cümənin ümumi göstəricilərindən xeyli aşağıdır. (bax: Şək. 1.2)

Eksperimental təhlil ikihecal söz formalarında sait fonemlərin nisbi zaman qiymətinin böyük olduğunu öks etdirir. I diktorda 12 mümkün qarşılışmanın 10-da, II diktorda isə 8-də çoxdur. İkihecal söz formalarında orta statistik qiymət II diktörün ifasında 153 ms, üç və ya dördhecal söz formalarında isə 102 ms-dir. II diktörün ifasında orta statistik zaman oxu birinci halda 128 ms-ə, ikinci halda isə 102 ms-ə nöqtəsindən keçir. Əsas tonun tezlik qiymətləri ikihecal söz formalarındaki sait fonemlər üç və ya dördhecal söz formalarına nisbətən yüksək tezliyi malik olduğunu göstərir. İkihecal söz formalarında I diktörün ifasında orta statistik qiymət 213 hs-ə, II diktörün ifasında isə 180 hs-ə bərabər olduğu halda, üç və ya dördhecal söz formalarının orta statistik qiymət göstəricisi hər iki diktörün ifasında 150 hs-ə bərabərdir.

Eksperimentə cəlb olunmuş dil materialının akustik təhlili baza aşağıdakı fikirləri söyləməyə əsas verir:

1. İkihecal və dördhecal söz formalarında sait fonemlər hər iki diktörün ifasında daha intensiv şəkildə tələffüz olunmuşdur;
2. Tədqiqata cəlb olunmuş ikihecal söz formalarında zaman göstəriciləri dördhecal söz formalarındaki göstəricilərindən nisbətən yüksəkdir;
3. İkihecal söz formalarında sait səslərin əsas tonunun tezliyi, intensivlik və zaman akustik göstəriciləri dördhecal sözlərdə saitların zaman göstəricilərindən höyükdür;
4. Tədqiq olunan ikihecal fellərdə saitların hər üç parametr üzrə akustik göstəriciləri isimlərdə olduğundan xeyli yüksəkdir;
5. Ayrınlıqda gölürləmiş sözlərdə saitların hər üç parametr üzrə akustik göstəriciləri ilə cümlə daxilində işlənan həmin sözlərin akustik göstəriciləri arasında fərq vardır.

Dissertasiya işinin *yekun* hissəsində tədqiqat prosesində əldə edilmiş əsas noticolar ümumiləşdirilərək şərh edilir.

Dissertasiyanın mövzusu ilə bağlı aşağıdakı məqalələr çap olunmuşdur:

1. İngilis dili sait fonemlərinin ritmik-prosodik variativliyi. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Aspirantların və gənc tədqiqatçıların VIII Respublika elmi konfransının tezisi. Bakı, 2002, s. 227-229
2. İngilis dili sait fonemlərinin keyfiyyət variativliyinə dair. ADU, Elmi xəbərlər, № 3, Bakı, 2002, s. 68-71
3. Müasir ingilis dili sait fonemlərinin modifikasiyası məsələsinə dair. ADU, elmi xəbərlər, № 1-2. Bakı, 2003, s. 198-200
4. Variativliyin daxili (özel) mənbələri. ADU, Elmi xəbərlər, № 3. Bakı, 2003, s. 3-9
5. İngilis dili sait fonemlərinin variativliyindən irəli gələn bəzi meyillərə dair. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuası, IV buraxılış. Bakı, Müətəcim, 2004, s. 37-40
6. İngilis dili sait fonemlərinin regional variativliyinə dair. Dil və ədəbiyyat. 4 (42)-ci buraxılış. Bakı, 2004, s. 27-28
7. İngilis dili sait fonemlərinin kinakeması. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuası, II buraxılış. Bakı, Müətəcim, 2005, s. 44- 46
8. İngilis dilində söz vurğusu və saitların ritmik variativliyinə dair. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuası, I buraxılış. Bakı, Müətəcim, 2005 , s. 52-56
9. К ритмико-просодической вариативности английских гласных. Языки этнических групп в контексте языковой ситуации Казахстана. Сборник материалов круглого стола. Астана, 2007, с. 132-141

F. N. Nuraliyeva

Rhythmic-prosodic variety of the English vowel phonemes  
(experimental-phonetic research)

### Summary

The notion of variation has been in the centre of theoretical debates of linguistic circles recently. It must be noted that variation is one of the fundamental properties of language. The description of variative level as part of phonological analysis is possible after the phoneme inventory and phonemic structure have been defined. The phoneme inventory constantly changes and these changes occur as a result of linguistic factors in the speech process.

Vowel phonemes are the basic bearers of acoustic information. Thus, the study of rhythmic-prosodic variety of vowel phonemes can set up a basis for the automatic recognition of speech signals, speech analysis and synthesis. The variants of any phoneme are formed as a result of their acoustic/articulatory, distributive, qualitative/quantitative and positional/combinatory peculiarities. In connected speech these peculiarities certify variation of phonemes. And the variation of phonemes may be the result of some intra- and extralinguistic factors as well.

Vowel phonemes always undergo variability in the speech production. The influence of prosodic means on the variation of vowels is clearly revealed in the accentual-rhythmic structure of speech. The variation of English vowel phonemes is entirely defined in the accentual-rhythmic and prosodic structure of the language.

Thus, the degree of influence of prosodic components (especially that of stress) on the quality and quantity of vowel phonemes is clearly represented by the experimental-phonetic data in the work.

Ф.Н. Нуралиева

Ритмико-просодическая вариативность гласных фонем  
английского языка (экспериментально-фонетическое исследование)

Резюме

Настоящая диссертация посвящена исследованию ритмико-просодической вариативности гласных фонем английского языка.

Изучение проблемы вариативности имеет особое значение как в общелингвистическом, так и в фонетико-фонологическом плане. Проблема описания фонологической вариативности может быть осуществлена после установления фонемного инвентаря данного языка. Известно что, каждая фонема в потоке речи представлена рядом вариантов, реализация которых обусловлена лингвистическими факторами.

В этом отношении гласные фонемы английского языка больше всего подвергаются изменениям в процессе речи. Среди просодических средств речи ударение играет важную роль в плане ритмического изменения гласных фонем. Изучение гласных фонем в речевом потоке может создать плодотворную почву для решения вопросов прикладной лингвистики. Варианты любой фонемы различаются по своим акустико-артикуляторным и дистрибутивным особенностям. Влияние просодических средств на вариативность гласных фонем английского языка явно обнаруживается в акцентно-ритмической структуре речевого потока. Исходя из этого, на первый план выдвигается вопрос о вариативности гласных фонем в ритмических группах - минимальных ритмических единицах английской речи.

Следует отметить, что влияние просодических факторов (особенно ударника) полностью отражается на качестве и количестве гласных фонем, что подтверждается результатами проведенного экспериментально-фонетического исследования.

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ  
РЕСПУБЛИКИ  
АЗЕРБАЙДЖАНСКИЙ УНИВЕРСИТЕТ ЯЗЫКОВ

На правах рукописи

ФАРГАНА НУРАЛИ ТЫЗЫ НУРАЛИЕВА

РИТМИКО-ПРОСОДИЧЕСКАЯ ВАРИАТИВНОСТЬ ГЛАСНЫХ  
ФОНЕМ АНГЛИЙСКОГО ЯЗЫКА  
(экспериментально-фонетическое исследование)

10.02.04 – Германские языки

АВТОРЕФЕРАТ

диссертации на соискание ученой степени кандидата  
филологических наук

Баку – 2008